


**“Döyüslərdə dəqiq addım atmağımız Şuşanın azad olunmağında bizə kömək oldu”**



## Azərbaycan Respublikasının Medianın İnkışafı Agentliyi

Laylə çərçivəsində

**Yazı Azerbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin  
desteyile "Gənc nəslin milli mənəvi şururunun inkişaf etdirilməsi və  
vetənperverlik hisslerinin təribyəsi"**  
İstiqaməti üzrə lavlıhə cərvizində hazırlanıb.

**İstiqameti üzre layihə çərçivəsində hazırlanıb.**

Hərb tariximizin qəhrəmanlıq sahifəsinə çəvirlən İkinci Qarabağ savaşında qüdrəti Azərbaycan Ordusunun düşmənə döyüşərak möhtəşəm qələbəni alda etdi. Ali Baş Komandan İlham Əliyevin qətlyeyili mövqeyi, qəhrəman aserlərimizin şücaeti, xalqımızın birliyi düşməni meğlubiyətə uğradaraq torpaqlarımızın işğalına son qoymuş. Bu gün dildərə das-tan olan Şuşa aməliyyatı iigid oğullarımızın sayesində reallaşaraq bütün dünyaya heyran qoymuş.

İlk baxışda keçilmesi mümkünüs görünse de, igid döyüşülerimiz bunun öhdəsindən layiqince gəlməyi bacarır. Qəhrəmanlarımız sildirmən qayalardan, çətin yollarдан keçərək düşmanın müqavimətini qırır ve onu meğlubiyətə uğradaraq mahv edirler. Onlar Şuşaya qədər qanlı döyüşlər keçirək torpaqlarımızı işğaldan azad edirlər.

Veten Mühraribesinin cesur döyüşülerinden olan ehtiyatda olan kapitan Şemseddin Qurbanov deyir ki, biz bu döyüşlerde I. Qarabağ savaşından yarımcı qalan işi tamamlaşdıq: "Bize verilen təsirli məslühiyyət yerinə yetirdik. Suşə döyüşlərinə qədər minlərlə şəhidimiz oldu. Amma bu, bizi ruhdan salmadı. Döyük yoldaşlarımızın gőzümüzün öündən şəhadət etmələşməsiz bizdə olan intiqam hissini daha da artırıldı. Yaralı döyüşçülərimiz belə savaşı davam etdirildilər. Döyük əhval-ruhiyəmiz o qədər yüksək idi ki, buna heç bir maneə olubilməzdə. Yaralı döyüşçülərimiz onlara verilen məzuniyyətdən imtiya edirdilər. Çünkü hamim Şuşaya tələsirdik. Suşə emalıyyatı bizim üçün çox önemli idi. Biz bu emalıyyatı uğurla həyata keçirmək düşən üzərində qələbəni elde etmiş olacaqdıq. Bu sebəbdən hamı Şuşa emalıyyatına təmənzə hazırlıydik".

Artı oktyabrın 30-dan döyüşülerimiz Şuşa istiqametine yol alır. Xocalı rayonunun Çanaxçı, Sığnaq erazisinin hərakətə başlayırlar. Bu döyük tam məxfi keçirilir. Döyüşülerimiz savaşmadan Şuşaya gedib çıxmış idilər: "Əgər qarşımıza düşmən çıxsaydı, yeri-miz belli olmasın deyə, sassızca onlardan uzaqlaşmalı idik. Cünki her hansı toqquşma Şuşa tapşırığını təhlükə altına sala bilirdi. Daşaltıının yanında mə-şəlik erazi var idi. Biz orda mövgələndik. Şuşaya çatana qədər piyada qə-tərləydiyim yox 96 kilometr idi. Bir heftə ərzində biz həmin yəre çatmaq üçün yoldaşlıktı. Burada noyabrın 3-ne qədər gəzdiyik. Həm də Laçın dehlizindən düşmənin mülki əhalişinini getdiyiini gördürüdük. Həmin vaxt gözlerimiz önündə biziş sakinlərin Laçın dehlizindən neçə ayağıyalın, qorxu içinde, piyada getməkləri canlandı. Onların bexti onda getirmişdi ki, biz terroru deyildik. Düşmənin etdiyi kimi, onların dinc sakinlərinin

başına felaketler getirmedik. Sakitçe mülki ehalinin çıxmazı müşahidə edirdik. Ösindle özüyündə qəlibindən keçirirdim ki, onları da maşınlardan düşürüm, min bir eziyyətə eynen bizim ehalıyla etdikləri zülmərlərə qazap salım. Xalqımıza yaşıatdıqlarını onlara yaşadırm. Amma biz bunun tam ekisi olaraq beynəlxalq Konvensiyonun şartlarına tam emel edərək dinc ehalinin rahat şəkilde çıxmasına sərət yaratdıq. Onlar müharibə vaxtı yənə de bizim yaşayış yerlerini bombardıtlarına baxmayaq, biz texribata getmedik. Bu məsələdə düşmənin məkrli planlarını heyata keçirməyə sərət varamadığımızı.

Şimşekler yatağındı.

ğandan yerimizi öyrene bilediler. Üst geyimimle monitoru örtürdüm ki, ışığı tetrafa düşmesin. Yeni tam ehtiyatımızı elden vermirdik. Her şeyi deqiqlikle edardık. Döşülerde deqiq adım atmaya. Sunanın azad olunmaında bize kömek oldu".

olurdu. O zaman işimiz çöntüsürsüdü. Yə-  
ni toqquşma baş verənədək bizi onlara  
qarşılıqlı vermedi ki. Artıq toqquşma baş-  
verəndən sonra döydürsən başladı. Əs-  
lindən düşmən düşmünmürdü ki, bii meşə-  
liklə, qayalardan çıxaraq hücumu keçə-  
bilər. Onlar bizi daha çox Qırırmızı Ba-  
zır istiqamətindən gözleyirdilər. Demək  
ki, güclü o istiqamətə yöneltmişdilər.  
Amma burda da an azı 2000-e yaxın  
vüvvələri var idi. Biz irəlileyərkən üş-  
müzə qumbara atıldı. Döyüş yoldaşla-  
rımızdan biri de yaralandı. Qanaxmadan  
üşütməsi vardi. Bir yerde mövqelənin  
onun üstündü örtüdük ki, bir az qızınsın.

**Noyabrın 6-da artıq mövqeləndiyimiz**

keçiren cesur döyüscülerimizin bir hissesi Xankinden gelen bütün hükümlerin qarşısını almak üçün orada məvqelərin. Digerleri isə şəhərde arama-tarama eməlliyyatı keçirir. "Biz qalaya çatanadək düşmən Xankinden hücuma keçdi. Həmin vaxt onların seksü həyəti bizi güle ateşinə tutdu. Orda bizim döyüş yoldaşımız Melikzadə Ferhad ayağından yaralandı. Ona iki tibbi yardım göstərildi. Yeni bir güle ayağından dörd deşik açılmışdı. Lakin çox təessüflər ki, müəyyən vaxt keçəndən sonra cəsər döyüscümüzaldığı yaradan şəhid oldu.

Hemin vaxt men bunu radiostansiyə vasitəsilə mərəzu edib qurtarandan sonra bize təkənlərdən atəş açmağa başladılar. Bu atışmada yoldaşlarımızdan yaralananları oldu. Artıq onlar bizim yemizini ehtimal edərək ora atıldırlar. Başımızın üstündən mermi yağdırdı. Ona görə de yerimizi deyişməli olduğum. Meşəlik erəzisi səpələndik. Hemin vaxt ağacın arxasında mövgələnmişdim. Hər an yaralana bildirdim. Orada ağaclar meni qurovurdu. Yeni güllələrin bir çoxu ağaclara deyirdi".

Bu ərazidə tank atışları başlayanda 20-e yaxın igid döyüşümüz şəhid olur. Azərbaycanın mərd uğulları şəhid olmuş ve yaralanmış döyüş yoldaşlarını orada qoymayaraq döyüše-döyüše çiyinlərində özürləri bərabər daşıyırlar: "Biz onları da özümüzle aparıb Şuşaya qalxdıq və Şuşa qalasını elə keçirib orada mövqeləndik. Neçə esrlik tarixi olan Şuşa qalasına düşmənin atlığı məmələr təsir etmirdi". Bu səbəbdən de qaldı döyüşçülərimizin mövqelenması onlara çox yardımçı olur. Digər tərefəndən de arama-tarama emalıyyatı kəcişen döyüşçüler şəhərin hər tərəfینə daxil olub düşməni tam məhd edir: "Yaşış məntəqələrindən elbəyaxa, kükə döyüşləri oldu. Orada təhlükənin hərdən geldiğini bilmək olmurdur. Qəfildən yanından çıxırdılar. O zaman elbeyaxa döyüş olurdu".

Hemsöhbetim deyir ki, Şuşanın alınması kimi, onu alde saxlamaq da çetin idi: "Burada artıq esas məsələ şəhərin möhkəm müdafiə etmek idi ki, biz onun öhdəsindən layiqdən geldik. Noyabrın 7-də şəhəre tam mövqelənən döyüşlərimiz şəhidimiz, yaralılarımız təhlükəsiz bir yerdə yerləşdirilər, yaralıları tibbi yardım göstərilər. Eyni zamanda müdafia işini de möhkəmləndirilər. Qehrəmanım deyir ki, düşmən bizi qadağan olmuş kasetli bombalar, "Is-gender - M" tipi bombalarla atəş tuturdular. Onlar düşünürdü ki, hücum edərək Şuşanı yenidən ale keçirə bilərlər. Onlar hesab edirdiler ki, bizdə texnika artıq tükenib ve yenidən hücum etmek le şəhəre daxil ola biləcəklər. Lakin biz düşmənin bütün hücumlarını dəf elədik. Onların niyyətlerini puca cixardıq".

Düşmenin heç bir zerbesi cesur oğullarımızı qorxutmur. Onlar cesareti düşmenin bütün hücumlarının karşısına alır. Həmin vaxt Şəmseddinin arxa hissəsində baş veren parlayışdan yaralanır. Bir müddət özündə olmayan qazimizə iżik tibbi yardım edilir. Bundan sonra döyüşçülərimize axradan kömək gelir ve noyabrın 9-a qədər şəhər döyüşçülərimiz tərəfinden qehrəmanlıqla müdafiə olunur. Şəhid olan qehrəman döyüşçülərimiz və yaralılarımız isə taxili olunur, cənabən rəndəndilir.

naraq arxa cəbhəyə göndərilir.  
Şuşa eməliyyatı iğd oğullarımızın  
sayesində dillerdə dəstən oldu. Şuşa  
döyüşləri Azerbaycan hərb tarixinin mü-  
barizlik sahnəsinə, Azerbaycan Ordusunun  
qəhrəmanlıq remziidir. Rəşadətli  
Azerbaycan Ordusu Şuşanın işğaldan  
azad edilməsində dünya hərb təcrübə-  
sində görünmeyen iğdilik, cəsədet, dö-  
yük qabiliyyəti nümayiş etdirək adları  
ni tarix sehiplərində qızıl herflərə yaz-  
dırdı. Xüsusi teyinatlarımızın savaq  
meydanında göstərdikləri qəhrəmanlıq  
Azerbaycan Ordusunun gücünü bütün  
dünyaya göstərməsi oldu.



Noyabrın 3-den 4-ne keçən gecə Şemseddinlə komanda verilir ki, artıq Şaş istiqamətine hərəkət başlasınlar: "O zaman Daşaltıya daxil olmayıd. Çünkü orda düşmən qüvvələri var idi. Səssizcə Daşaltıının yanından keçərək dağlarla çıxaraq Laçın dəhlizinə yol aldı. Qayalarдан çox çatınlıke keçib yol gedirdik. Bir-birimləndi tətaraf, dayaq verərək çatınlıke yolumu davam etdiridik. Qayalıqda bir cırğın var idi. Ora ilə irileyirdik. Bimiz orlardan keçdiyimizi bilməsinlər deyə, əsasən gecə yol gedirdik. Daşaltı, Laçın dəhlizi, Şaş istiqamətində düşmən mövqeləri yerləşirdi. Biz her tərəfdən mühasirədik. Bir sehv addım her şəyə son qoya bildi. Ona görə ehtiyatla, tam səssizcə bizi Susaya getdi cıxdı".

Semseddin deyir ki, onları görmelerle de, başları üzerinden gülle yağdırıldıklar: "Artıq Şuşa'yı çatanda düşmenle aramızda toqquşma başladı. Bizim üç dənə zərbə dronumuz var idi. Onunla düşmenin müəyyən nöqtələrini hədəf alırdı. Onarda itki verməye çalışırıq. Gülleler üstümüze yağış kimi yağdırdı. Zərbə dronlarından istifadə etmək de bizim üçün təhlükeli idi. Monitorun işi

yerden Laçın, Xankendi, Şuşa'ya geden üç yolun birleşmesine çıktıq. Burada ıraklımek bir az çetin idi. Qayalarından keçirdik. Burda da torpaq sürüsürdü. Getmek çatın idi. Bir-birimizden tutarqa çıymızda de ağır yükler bir teher ıraklımeye başladı. Burda hem de ağaclar da çok deyildi. Demek olar, seyreklik idi. Düşmenin bizden texminen 200 m sol tarafta mövqeleri yerleşmişdi. Biz ora çıxanda düşmanın teminat maşınılarınlara erzaq, silah-sursat daşıyırıldı. Qefildən gelişimiz onları teşviş saldı. Və burda qanlı döyuşler başladı. Onlar həmin teminat maşınılarına minib çixmağaya çalışırdılar. Təbii ki, biz buna imkan vermedik. Üzərlərinə hücum edərək onları mehv edirdik. Biziñ ornalara yetəri qeder humanistliyimiz bu oldu ki, mülliət halisine çıxmaga şərait yaratdıq. Bu artıq onlar üçün kifayət idi. Həmin vaxt onlara toqquşmamız yaradı. Biz onların arxasında idik. Bütün yol boyu onların maşınıları hamısı gülləbaran olundu ve düşmen de həmin maşınlarında mehv edildi".

Döyuşçularımız artıq şəhəre doğru

İrelişmeyə başlayır. Susa qalasını ele